



Azərbaycan Respublikasının Prezidenti yanında
Küttəvi İnformasiya Vəsitalarının İnkıfahına
Dövlət Dəstəyi Fondu



KIVDF

Dini və milli tolerantlıq, mülətələrərəsi
münasibətlərin inkisaf etdirilməsi

www.kivdf.gov.az



Azərbaycan həm də multi-kultural bir cəmiyyətdir. Multikulturallıq öz mədəniyyətini inkar etmek demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə, başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə hörmətlə yanaşmaqdır.

Dünyada milli, dini diskriminasiyanın, irəciliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multikulturalizmi, tolerantlığı özünün dövlət siyasetinin aparcı istiqamətlərində birləşdiriyi artıq faktdır. Ölkəmizdə uzun asrlardır ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yaşayıb yaşıyırlar. Respublikamız çoxmillətli və coxdinli bir ölkədir. Bir neçə əsr arzında etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayıb yaşıyırlar. Bu torpağı özüne əbadı məskən seçən xalqların əksariyyəti zaman keçidkən doğmaları, baziları isə yerli xalqlarla qaynayıb-qanışırlar. Bu baxımdan Azərbaycan multikulturalizmi ənənəvi siyasetinin çox yaxşı modelidir.

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizmi siyaseti olmadan sabit inkışaf edə bilməzler. Bunun səbətləndən biri Azərbaycanın inkisafıdır ki, burada ölkənin milli mədəniyyətinə müvaffaqiyyətə in-teqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkışaf edirlər. Multikulturalizmdən intinta isə bütün dünyada getdikcə artan aralsızlaşdırılmış, fobiyaya, qarşıdurumaya, milli və dini münaqışılara aparan yoldur.

Ancaq təsəssüf ki, son zamanlarda dünyadan müxtəlif regionlarında müsəlmanları ekstremit, tolerantlıq prinsiplerini tapdalanıran insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə və İslamın humanizmdən uzaq din kimi qalma verilməsi hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İsləm dininə, bütün müsəlmanlara dünyasına və onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar. Mənəviyyata, əxlaq, məsələlərinə dair bir neçə kitabın müəllifi, təhsil üzrə ekspert Nazim Əkbərovla da səhəbatımız elə bu mövzudadır.

- Nazim müəllim, bəlkə səhəbatımıza bir qədər uzaqdan başlayıq? Dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremit, tolerantlıq prinsiplerini tapdalanıran insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Sizin fikrinizcə, bu nədən qaynaqları?

- XX əsrin ortalarından, daha da qıçqıq desək, II Dünya müharibəsindən sonra dünya yeni bir təhlükə ilə üzüze gəldi - bu dəfə əsrlər boyu bir-biri ilə müharibə edən xristian dövlətləri Avropanı adlanan bir qurumda birləşdirdi - "Əl-Qaida", "Hizbul-lah", "Əbu Sayyaf", "Taliban", "Əl-

"Bu, bizim tolerantlıqdan imtina etməyimiz demək deyil"

Nazim Əkbərov



mışkan, yanım əsra yaxın dövrə Türkiyə başda olmaqla, heç bir müsəlman ölkəsinin bu birləşmə qəbul edilməməsinin sabəbi də budur.

Lakin siyaset başqa bir seydir və təsəssüf ki, bəzən sinonimi hiyləgərlik, riyakarlıq, yalançılıq və saxtakarlıq olan anlayış siyasetin təyinedicisindən çıxır. Bundan çıxış edən dünyadan kimi göstərilir, müsəlman dünyasına qarşı zülümə haqq qazandırılır, üstlik, milyardlarla, trilyonlarla pullar qazanılır. Əslində yeni heç na yoxdur, XV əsrden başlayaraq, İsləm dünyasında test etdikləri və müsbət natiçələr əldə etdikləri bir fitnə keçən əsrin 30-cu illərində Azərbaycanda "Qaçaqçılıq", Orta Asiyada "Basmaçılıq" adı verdikləri və özlərinin qızışdırıb ortaya atdıqları, bunurla də on minlərlə insanı qötürən fırṣəti qazandıqları bir siyaset bu gün başqa adlarla davam etdirilir.

İsləm dünyasını terrorcu, dünyaya ən böyük təhlükə kimi təqdim etmək, bununla da öz məkrli siyasetlərinə haqq qazandırmaq və dünyaya buna inandırmaq lazımlı idi. Bunun üçün də çoxdan bəri "sinaqdan müvaffaqiyyətla çıxırılsın", "özünü doğrultmuş" dəhşətli addımlar atıldı - bu gün dünyadan ürküdüyü terror qurumları formalaşdırıldı - "Əl-Qaida", "Hizbul-lah", "Əbu Sayyaf", "Taliban", "Əl-

Nusra", "İŞİD" və s. Zaman kecdikcə, bu siyahıya yeniləri əlavə olunur, dün-yə də qəribə, dəha zalim, dəha amansız terror təşkilatları ilə tanış olur, onların tərtədikləri vəhşiliklər-dən dəhşətə galır.

Maraqlıdır ki, dünya terror təşkilatlarından dad çəkən dairələr hələ bir dəfə də olsun dünya erməni terror təşkilatı olan ASALA-nın adını çəkmir, PKK-dan "xala xərin qalması" deyə bahs edilir, dünyanın müsəlmanlar əleyhinə açıq terror təşkilatlarının adları ciddi-cəhdələrə gizlədir.

Özərinin qurduları, ravac verdikləri, məqsədlərinə catıldıqdan sonra cir-kabinin müsəlmanların üstünlə atıldıqları terror təşkilatlarının adları altında və ya oli ilə Əfqanistanda, Pakistanda,

grup müsəlmanı ayaga qaldırmıb hadi-sani körükliyər və bundan sonra olan olur - dünya bir-birinə qarışır, qəzet-lər, televiziyon, internet saytları cür-bacır xəbərlərlə dolur və... tabii olaraq orada-burada irili-xirdali terror hadisələri baş verir. Humanist dairələr isə eyni ilə "Pişik Leopold" cizgi filmində (Leopold adı da çox mənalıdır, elə deyilmə?) olduğu kimi, "Uşaqlar, galin dostca (tolerant) yaşayaq!" şüarı ilə çı-xış edirlər. Elə tolerantlıq məsələsi də məhz bu zəminda meydana çıxmışdır.

Tolerantlıq və multikulturalizm...

- Yeri galmişən, bizdə tolerantlıq ya-nası, multikulturalizm ifadəsi də işlədir... Bunlar bir-birinin sinonimidir?

- Bəli, bizdə - Azərbaycanda son dövrdə tolerantlıq əvvələ, dəha çox multikulturalizm termini işlədir, bu sahədə maarifləndirici tədbirlər həyata keçirilir. Buna görə də bu iki termin arasında fərqi mənimseməmiz la-zımdır.

Tolerantlıq - dini dözmüllük, yə-ni digər inanc və əqidələrə dözmüllü yanaşma kimi izah edilir. Tolerantlıq insan hüquqları və vicdaru ilə bağlıdır, insan azadlıqları və hüquqlarının təs-diqi, plüralizm və demokratiya əsasında formalasdırılan bir anlayışdır. Tolera ntılıq üçün həm də irəcili, ksenofobiya, dini dözməsizlük, terror və ek-stremizmin qəbul edilməməsi xarak-te-rikdir.

Bir də bunun daha dar, bir ölkə da-xilinə sıqışdırılmış formasından da bəhs edilir ki, buna də multikulturalizm adı verilmişdir. Adını unutduğum bir siyasetçinin sözleri ilə desək, multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tənyan humanist dən-yagörüşü və ona uyğun olan siyasetdir: "O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhablara maxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişaf və harmonizasiyasına, azzaylı xalqların dövlətlərin milli mədəniyyətinə integrasiyasına yönəldilib. Humanist və demokratik nazəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onuz humanizm, yüksək fordi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq məmən-deyil. Multikulturalizm mədəniyyətlərinin və sivilizasiyaların dialogunun za-ruri alətidir". Bir sözla, multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tənyan humanist dən-yagörüşü və ona uyğun olan siyaset deməkdir ki, son illərdə ölkəmizdə tolerantlıq əvvələ, bu terminin işlədilməsinə dəha çox rast galır.

Beləliklə, bizim ölkəmizdə tolerantlıq dəha çox ölkə xaricində, multikulturalizm isə ölkə daxilində gedən, aparılan, bəs verən, müqavimət göstəriliş, tənzimlənməsinə cəhd göstərişlən (məsələyə baxısa görə) proseslərə verilmiş addır. Lakin bu, bizim tolerantlıqdan intinta etməyimiz demək deyildir. Dünyada dini zəminda bas-verən hər bir hadisə humanist, sülhse-vər və tolerant dövlət olaraq bizi da narahat edir və buna münasibətimizi bildirmək əsas haqqımızdır. Cünki çox uzaqda insanı qötürən, bəyinlərini təhqir edən bir agent İsləm peygamberini təhqir edən bir yazı yazar, bir film ərsəyə gətirir, yaxud bir karikatur çəkir, o biri başında eyni el bir

Myanmarda, ABŞ-da, Fransada, İngil-

terada, Somalida, Ceçenistanda, Da-

ğıstanda, dəha bir çox ölkələrdə dün-

yanın an dəhəstli terror hadisələri tö-

radılır və müsəlmanlar dünya ictimai-

yyetinə xortdan kimi göstərilir, müsəl-

man dən-yasına qarşı zülümə haqq

qazandırılır, üstlik, milyardlarla, tri-

lyonlarla pullar qazanılır. Əslində yen-

heç na yoxdur, XV əsrden başlayaraq,

İsləm dünyasında test etdikləri və müsbət

natiçələr əldə etdikləri bir fitnə

keçən əsrin 30-cu illərində Azər-

baycanda "Qaçaqçılıq", Orta Asiyada

"Basmaçılıq" adı verdikləri və özlə-

rin qızışdırıb ortaya atdıqları, bunur-

la də on minlərlə insanı qötürən fır-

ṣəti qazandıqları bir siyaset bu gün

başqa adlarla davam etdirilir.

Dünya bu hadisələri unutmamaq ca-

lışkarən, ortaya yeni fitna atır - dün-

yanın bir yerində bir agent İsləm pey-

gamberini təhqir edən bir yazı yazar,

bir film ərsəyə gətirir, yaxud bir kar-

ikatur çəkir, o biri başında eyni el bir

Azərbaycan Respublikasının Prezidenti yanında Külliyyə - İnformasiya Vəsitalarının İnkisafına Dövlət Dəstəyi Fondu-nun maliyyəsi əsasında sahifəni hazırladı: Qvami Mehəbbətəoglulu